

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI



**Hüseynov Elşən
İbrahim oğlu**

30 iyun 1976-cı ildə Saatlı rayonunun Qıraqlı kəndində anadan olub. 1993-cü ildə onuncu sinfi bitirib. Bir il təsərrüfatla məşğul olub. 1994-cü ildə Saatlı

Rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. Xidmət etdiyi hərbi hissədə qısa müddətdə əsgər və zabitlərin dərin hörmətini qazanıb.

Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişlər. 1995-ci il 17 mart hadisəsi bunların içində ən təhlükəli olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı.

Xalq həyəcan içində idi. Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı. Həmin gün Elşən öz vətəndaşlıq borcunu yerinə yetirərək qəfil güllə onun ömrünə son qoydu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə Elşən Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilib.

Saatlı Rayon Mərkəzi Xəstəxanası onun adını daşıyır.



**Hüseynov Əfqan
Qaraxan oğlu**

24 fevral 1963-cü ildə Bakı şəhərində anadan olub. 109 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib, C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseydə təhsili-

ni başa vurduqdan sonra Bakı Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunub. 1984-cü ildə bacarıqlı zabit kimi təyinatla Simferopol şəhərinə göndərilib. 1985-ci ildən 1987-ci ilə qədər Əfqanıstanda gedən döyüşlərdə iştirak edib. Əfqanıstandan qayıtdıqdan sonra xidmətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirib. 1988-ci ildə Bakıya qayıdıb və vaxtilə oxuduğu C.Naxçıvanski adına Hərbi Liseydə birinci rotanın komandiri təyin edilib. 1991-1992-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində işləyib. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi döyüş əməliyyatlarına başçılıq edib. 1992-ci il noyabrın 1-də Əfqan

Hüseynovun son döyüşü olub. Qubadlı rayonunun Səfiyan və Zaqafqaz kəndlərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir qızı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 sayılı fərmanı ilə Əfqan Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

C.Naxçıvanski adına Hərbi Liseydə və Milli Qvardiya Qərargahında büstü qoyulub. Xətai Rayon Gənclər Təşkilatı onun adına əlaçiq təqaüdü təsis edib.



**Hüseynov Rövşən
Şəmil oğlu**

22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Ağdam Mədəniyyət Evinə işləyib.

1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1985-1987-ci illərdə ordu sıralarında olub.

Rövşənin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi təqdim edilərək Goranboya yollanıb. Ən ağır sınaq saatı Hollandiada yüksəkliyi uğrunda gedən döyüşlərdə olur. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaaraq Hollandiada hücumu keçir. İlk hücumun qarşısı məhərdə alınır. Rövşənin təqdim etdiyi iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv edir. Düşmənin Hollandiyaya alıb Çaykəndə çıxmaq planı alt-üst olur.

1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir böliyünün 27 döyüşçüsü mühasirəyə düşür. "Tələbə təqimi" Mingəçevir böliyünü mühasirədən çıxarır, lakin özü mühasirəyə düşür. Bu qeyri-bərabər döyüşdə cəsur komandir qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 sayılı fərmanı ilə Rövşən Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.



**Hüseynov Sadıq
Dayandur oğlu**

29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1978-ci ildə orta məktəbi bitirib. 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun

qiyabi şöbəsinə daxil olub. Elə həmin il ordu sıralarına çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib. 1987-ci ildə institutu bitirərək doğma kəndlərinə qayıdıb və vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləyib. O, 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa Rayon Daxili İşlər Şöbəsinə sahə müvəkkili vəzifəsinə təyin edilir. Erməni quldurları Şuşaya hücum edəndə Sadıq da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak edir. 29 mart 1992-ci ildə ağır yaralanmasına baxmayaraq o, ye-


nə də silahı yerə qoymur, döyüşə atılır.

13 aprel 1992-ci ildə erməni silahlı birləşmələri Şuşanı raket atəsinə tutanda yaralı yoldaşlarını xilas etməyə çalışan Sadıq qəhrəmancasına həlak olur.

Ailəli idi. Bir qızı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 sayılı fərmanı ilə Sadıq Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilib. Xocavənd kənd orta məktəbinə onun adı verilib.



**Hüseynov Şahlar
İsa oğlu**

26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Razdan rayonunun Hankavan kəndində anadan olub. 1985-ci ildə orta təhsilini başa vurub və peşə məktəbinə daxil ola-

raq sürücülük ixtisasına yiyələnib. 1987-1988-ci illərdə hərbi xidmətdə olub.

Qərbi Azərbaycanda yaşayan başqa soydaşlarımız kimi Şahların ailəsi də 1988-ci ildə erməni təcavüzü nəticəsində öz dədə-babaları yurdlarından zorla qovularaq Azərbaycana pənah götürüb. Ordudan tərxis olunan Şahlar Gəncəyə - ailələrinin yanına gəlir. 1990-cı ildə sənədlərini Gəncə şəhər 27 nömrəli texniki-peşə məktəbinə verir. 1991-ci ildə Gəncə Alüminium Oksidi İstehsalat Birliyində çilingər işləməyə başlayır.

Ş.Hüseynov 1992-ci ilin fevralında erməni dilini təmiz bildiyi üçün kəşfiyyata öndə gedir, təhlükəli

kəli anlarında yoldaşlarını xilas edir. Düşmənin növbəti hücumu 10 aprel 1992-ci ildə Marquşevan kəndinə olur. Lakin düşmən xeyli itki verib geri çəkilməyə məcbur olur. Bu döyüşdə Şahlar Hüseynov böyük şücaət göstərərək qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 sayılı fərmanı ilə Şahlar Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Gəncə şəhərində adına küçə var.



**Hüseynov Tofiq
Mirsiyab oğlu**

19 aprel 1954-cü ildə Xocalı şəhərində anadan olub. 1971-ci ildə onuncu sinfi bitirib. Ağdam Kənd Təsərrüfatı Texnikumunun məzunudur. 1974-cü ildə Sovet Ordusu sı-

ralarına çağırılıb. 1976-cı ildə əsgəri xidmətini başa vuraraq Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Xocalı ərazi özinümüdafiə batalyonunun təşkilatçılarından biri kimi tabor komandiri təyin edilib. Meşəli kəndi uğrunda gedən döyüşdə taboru onlarla erməni yaraqlısını məhv edib. Rayonda "Mixaylo" ləqəbi ilə tanınub. Ermənilər Naragug kəndindən tez-tez Xocalını top atəsinə tutarkən o, düşmənin bu strateji top-batareyaya nöqtəsini sudurur. Tofiqin söyi nəticəsində erməni quldurlarının Mehdiqənd kəndinin fərasında yerləşən artileriyası, "Alazan" qurğusu sıradan çıxarılır.

26 fevral 1992-ci ildə döyüş dostları ilə Xocalının müdafiəsinə qalxır. Onlar dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadət göstərirlər. Lakin düşmənin müqavimətini qırmaq mümkün olmur. Tofiq bu qeyri-bərabər döyüşdə çoxlarını xilas etsə də ailəsini faciədən qurtara bilmir.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 sayılı fərmanı ilə Tofiq Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.



**Hüseynov Vüqar
Tofiq oğlu**

20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1986-cı ildə onuncu sinfi bitirib. Sonra Bakıda 14 nömrəli texniki-peşə məktə-

bində elektrik qaynaqçısı peşəsinə yiyələnib. Daxili qoşunlarda xidmət edib. 1989-cu ildə hərbi xidmətini başa vuraraq Binəqədi Neft və Qazçıxarma İdarəsində əmək fəaliyyətinə başlayıb.

Vüqar 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazılır. Xocalıda, Çaykənddə rəşadətli vuruşun, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində qəhrəmanlıq göstərir. Şəhid jurnalist Salatin Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olub.

1991-ci il iyulun 20-də er-

mənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücumu keçirlər. Vüqar Hüseynov döyüş yoldaşları ilə birlikdə düşməni geri oturdur. Bu, Vüqarın son döyüşü olur. O, qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli 831 sayılı fərmanı ilə Vüqar Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Daşkəsən kəndində dəfn edilib. Oxuduğu kənd orta məktəbi onun adını daşıyır.



**Hübətov Fərhad
Qənbər oğlu**

10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Arçut kəndində anadan olub. 1983-cü ildə orta məktəbin səkkizinci sinfini bitirərək Komanlı (Spitak) rayondakı texniki-peşə məktəbində

sürücü-mexanik peşəsinə yiyələnib. 1988-ci ildə ordudan tərxis olub. Doğma kəndinə qayıdır və ailəsini Bakıya köçürür. Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.

Fərhad 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Köntüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılır, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.

Fərhadın döyüş yolu çox çətin olub. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu əməliyyatların iştirakçısı olub və düşmənin 5 postunu dağıdıb.

1992-ci il martın 29-da Fərhad

öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat keçirir. Düşmən xeyli canlı qüvvə itirir. Xankəndi yaxınlığında artıq qüvvələri tükənilir. Əlavə qüvvə gəlmədiyinə görə öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralı xilas edir, özü isə qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 sayılı fərmanı ilə Fərhad Hübətova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Paytaxtın Binəqədi rayonunda adına park salınıb, büstü qoyulub.



**Xəlilbəyli Təbriz
Xəlil Rza oğlu**

1964-cü il fevralın 12-də Bakı şəhərində - xalq şairi Xəlil Rza Ulutürkün ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta

məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.

Ermənilərin Azərbaycana təcavüzü keçə-gündüz T.Xəlilbəyliyi rahat buraxmır. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. 1991-ci ilin sonlarında kö-nüllü olaraq Qarabağa yola düşür.

Təbriz qısa döyüş yolu keçsə də yoldaşları arasında böyük nüfuz və hörmət qazanır. Xromort və Naxçıvan kəndləri uğrunda gedən döyüşlərdə dəfələrlə qəhrəmanlıq göstərir, neçə-neçə yaralı əsgərin atəş altından çıxarılmasında, düşmənin xeyli canlı


qüvvəsinin məhv edilməsində fərqlənir.

1992-ci il yanvarın 31-də Təbriz Xəlilbəyli son döyüşə girib və qəhrəmancasına həlak olub.

Ailəli idi. İki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 sayılı fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Paytaxtın küçələrindən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xətirə lövhəsi vurulub.



**Xəlilov Eldar
Xəlil oğlu**

19 avqust 1976-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olub. 1983-cü ildə burada məktəbdə gedib. Altıncı sinf qədər öz kənd-

lərində təhsil alıb. 1988-ci ildə yüz minlərlə soydaşımız kimi öz doğma yurdlarından zorla qovulduqdan sonra ailəsi ilə birlikdə Bakının Bakıxanov qəsəbəsində məskunlaşır. Təhsilini 96 və 252 nömrəli məktəblərdə davam etdirib. Sonra Bakıdakı 10 nömrəli texniki-peşə məktəbini bitirib. 29 sentyabr 1994-cü ildə Sabunçu Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb. 17 mart 1995-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında Milli Ordumuzun əzğərləri arasında Eldar Xəlilov da öz vətənpərvərlik borcunu yerinə yetirir. O, daxili ir-

ticanın tərksilah edilməsində mərdlik və şücaət göstərir. Qarşı tərəfdən atılan atəş Eldar Xəlilovun gənc ömrünə son qoyur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə Eldar Xəlilov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Bakıxanov qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.

Qəsəbədə büstü qoyulub.